



№ 283 (9738) 22 dekabr 2024-cü il BAZAR

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR



Prezident İlham Əliyevin uğurlu xarici siyasetinin daha bir məntiqi nəticəsi

İndi Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının da üzvüdür

Dövlətimizin başçısı İlham Əliyev ilk dəfə Türkiye Prezidenti Recep Tayyip Erdoğanın daveti ilə D-8-in 11-ci ilde İstanbul keçirilmiş IX Zirvə görüşündə iştirak edib. İndi isə Azərbaycan artıq təşkilatın üzvüdür və heç bir şübhə yoxdur ki, ədaləti və beynəlxalq hüququn norma və principlərini özünü prioritet möqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasında, təşkilatın çərçivəsində eməkdaşlığın daha da derinləşməsində mühüm rol oynayacaq.

Müsəir toqquşmalar və siyasi gərginlik fonunda regionumuzda tohlikosizliyin və sabitliyin təmin edilməsi, qarşılıqlı faydal-

oməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu xüsusda geosiyasi mövqeyi, geniş iqtisadi potensialı və müasir nəqliyyat infrastrukturunu ilə Azərbaycan özünü etibarlı regional mərkəzlərdən biri kimi təsdiqləyib. Avropanın əsasının kəsimində yerləşən Azərbaycan mühüm enerji ləyihələrinin həyata keçirilməsindən sonra beynəlxalq nəqliyyat dohizlizlərinin inkişaf etdirilməsində əhəmiyyətli roluna malikdir. Bununla yanaşı, ölkəmiz bir sırada beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə də global problemlərin həlliənə öz töhfəsinə verir. BMT-dən sonra dünyadan on böyük təsisatı olan Qoşulmama Hərəka-

tına 4 illik sədrliyi, eləcə də dünyada on möhtəşəm tədbirlərdən biri olan COP29 üzrə sədrliyi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu bir daha bariz şəkildə göstərdi. D-8-in XI Sammitində ölkəmiz Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Baş nazir tədbirdəki çıxışında dəqiqətə qatdırıb ki, Azərbaycan 30 il yaxın davam edən erməni işğalına son qoyaraq, öz ərazi bütövülüyünü və suverenliyini təmərədən təmərədən qoruya bilər. Eləcə də işğal zamanı azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, bir milyondan artıq azərbaycanlıların qaçın və məcburi köçük-

vəziyyətinə düşməsi, ərazilərimizdə urbisiid, kultursid və ekosidin törədilməsi, Azərbaycan xalqının mədəni və dini irsinin məhv edilməsi barədə sammit iştirakçılarına məlumat verilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda genişməyişlə bərpa-quruculuq işlərinin aparıldığı, kənd və şəhərlərin tamamilə yenidən qurulduğu bildirilib. Qeyd edilib ki, yeni realqlar regionda davamlı sülh və sabitlik, homçının qarşılıqlı faydalı eməkdaşlıq üçün unikal imkanlar açır. Azərbaycan regional sülh gündündəyinə sadıqdır və bu istiqamətdə qəti addımları davam etdirəcək.

→ 3

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Bu mərhələdə Şuşa şəhərinə 49 ailə - 191 nəfər köçürülbilər. Doğma yurduna qayıdan Şuşa sakinləri hərəkəflə dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təşəkkür.

Onlar həmçinin torpaqlarımızı işgaldən azad edən rəşadəti Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdərlərlərini bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rahmet dileyiblər.

Şuşaya çatan ailələrə yeni mənzillərinin açıqları təqdim olunub. Doğma yurduna qayışlanaraq acların təqdim ediləcək morasımda Şuşa rayonundan Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər. Şuşaya daimi yaşayış üçün köçürülen ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.

→ 7



Azərbaycanın prinsipləri dəyişməzdir

Prezident İlham Əliyev dekabrin 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti və Rusiyannı "RİA Novosti" Agentliyi üçün "Rossiya Segodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" programının müəllifi və aparıcısı Dmitri Kiseliovaya müsahibəsində bu reallığı bir daha vürguladı. Dövlət başçısı Azərbaycanın istor Qərbdə, istorşəhərə və Şərqiyyətə uşaqlığından təsdiq etdi.

Prezident İlham Əliyev müsahibəsində olduqca əhəmiyyətli, çox vacib mesajlar verdi. Müsahibədə dövlət başçısı Azərbaycan-Rusiya münasibətlərinin yüksək seviyyədə olduğunu vurguladı: "Bu gün Rusiya və Azərbaycan iki etibarlı torpaqdır və düşüñürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur".

Prezident İlham Əliyev Qərbdə Rusiya arasında gərginliyin aradan qaldırılması ilə bağlı Azərbaycanın mövqeyini açıqladı. Geniş müsahibədə respublikamızın hazırlı gərgin beynəlxalq

münasibətlər sistemindəki roluna nəzər saldı.

Dövlət başçısı sülh danışlarının genişliyi, Ermenistanın silahlanması, Fransanın müstəməkəçilik siyaseti, ölkəmizə qarşı Qorbin apardığı qarayaxma kampanyasının iflasa uğradılmasına və digər mühüm məsələlər barədə dolğun və əhatəli məlumatlar verdi. "Nikol Paşinyan KMTM ilə müsənibətlərindən geri dönüşün olmadığını açıqlayıb, Fransa ilə müsənibətləri feallaşdırır. Bu, regional tohlikosizlik, xüsusən də Azərbaycan üçün deməkdir?" səmala cavabında Prezident İlham Əliyev dəqiqətə qatdırıb ki, bu, birbəsi tohlikə deməkdir, biz bu barədə həm açıq şəkilde, həm də Ermenistanın baş naziri ilə danışlığımızda dəfələrlə demək, narahatlığını Fransa hökumətinə və Bayden administrasiyası dövründə Conubi Qafqaz ölkəlerinə balanslı yanışmasını doğışərək Ermenistana birtərəfli dəstək yoluńa tutan Birleşmiş Ştatların rəhbərliyinə də cətdirid. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var.

→ 6



Avropa terrora təslim olur

Almaniyanın Maqdeburq şəhərində təşkil olmuş Milad yarmarkasında terror aktı nəticəsində biri azaşlı uşaq olmaqla iki nəfər dənizəsi düşib.

Terrorcu həcumdan dərhal sonra saxlanılıb. "Die Welt" qəzeti məlumatın gölü, həcum edən 1974-cü il təvəllüdü kisidir. O, Səudiyyə Ərəbistanından 2006-cı ilde Almaniya gölmüş hokimdir.

Həftəlik "Der Spiegel" 50 yaşı şübhəli Taleb əl-Abdulmohsenin psixiatr və psixoteraپ ev olduğunu aydınlaşdırıb.

→ 7

Azərbaycanın xarici siyasətinin uğurları



Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi İndi Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təskilatının da üzvüdür

Yola salmağa hazırladığımız 2024-cü il ölkəmizin tarixində həm də D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü seçilməsi ilə qalacaq. Məlum olduğu kimi, D-8-in bu il de-kabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində keçirilən XI Sammiti zamanı üzv ölkələrin yekdil qərarı ilə Azərbaycan Respublikasının təşkilata üzv seçildiyi elan edilib.

Üzv ölkələrin əhali sayının ümumilikdə dün-
ya müsəlmanlarının 60 faizini təşkil edən və bö-
yük iqtisadi potensiala malik "İslam səkkizliyi"
adlanan D-8-in üzvü olmaq ölkəmizin beynəl-
xalq aləmdə artan nüfuzunun, eləcə də ona eti-
madın daha bir bariz nümunəsidir. Bu, ilk növ-
bədə Prezident İlham Əliyevin qətiyyətli və
uğurlu xarici siyasətinin məntiqi nəticələrindən
biridir.

Bu həm də onunla əlamətdardır ki, təşkilat yaradıǵı gündən indiyədək ilk genişlənmə hadisəsidir. Xatırladaq ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəsinə birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-ci il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi

İstanbul şəhərində yerləşir.

Dövlətimizin başçısı İlham Əliyev ilk dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8-in 2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə görüşündə iştirak edib. İndi isə Azərbaycan artıq təşkilatın üzvüdür və heç bir şübhə yoxdur ki, ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasında, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq.

rində daha çox imkan əldə olunmasına kömək edəcək: "Azərbaycan həmçinin bu ölkələrin bazarlarına daxil olmaqla, ixracının şaxələndirilməsinə də nail ola bilər. Bundan əlavə, Azərbaycan digər üzv ölkələrlə iqtisadi əməkdaşlığı dərinləşdirərək xarici investisiyalar əldə edə bilər. Texnologiya və innovasiya sahəsində əla-qələrin gücləndirilməsi, eyni zamanda sosial-mədəni layihələrin icrası da Azərbaycanın təşkilat daxilində mövqelərini möhkəmləndirə bilər. Bu çərçivədə Azərbaycanın da üzv ölkələrə verə biləcəyi çoxlu dividendlər var".

Müasir tozluşmalar və siyasi gərginlik fonda-nunda regionumuzda təhlükəsizliyin və sabitli-yin təmin edilməsi, qarşılıqlı faydalı əməkdaşlı-ğın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu xüsusda geosiyasi mövqeyi, geniş iqtisadi potensialı və müasir nəqliyyat infrastrukturunu ilə Azərbaycan özünü etibarlı regional mər-kəzlərdən biri kimi təsdiqləyib. Avropa ilə Asiya-nın kəsişməsində yerləşən Azərbaycan mü-hüm enerji layihələrinin həyata keçirilməsində rol oynayacaq.

Dekabrin 20-də Milli Məclisin plenar icla-sında çıxış edənlər də D-8 İqtisadi Əməkdaşlı-Təşkilatının sammitində Azərbaycanın bu mö-təbər beynəlxalq təşkilatın üzvlüyünə qəbul edilməsinin əlamətdar hadisə olduğunu vurğu-layıylılar. Bildirilib ki, ölkəmiz bu quruma üzv olmaqla islam həmrəyliyinin möhkəmlənməsi-nə, təşkilatın fəaliyyətinin genişlənməsinə enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika və texnologiyalar sahəsində əməkdaşlığın geniş-

ve beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində əhəmiyyətli rola malikdir. Bununla yanaşı, ölkəmiz bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə də qlobal problemlərin həllinə öz töhfəsini verir. BMT-dən sonra dünyanın ən böyük təsisatı olan Qoşulma Hərəkatına 4 illik sədrliyi, eləcə də dünyada ən möhtəsəm tədbirlərdən biri, olan COP29 lənməsinə öz töhfəsini verəcək.

Ölkəmizin D-8 təşkilatına üzvlüyünü bir sıra amillər şərtləndirib, digər tərəfdən onun regional və qlobal siyasi proseslərə təsir imkanlarını gündəmə gətirib.

*Flora SADIQLI,
"Azarbavcan"*

İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Qahirədə keçirilən XI Sammitində Azərbaycanın yekdilliklə quruma üzv seçilməsi müstəqillik tariximizdə beynəlxalq diplomatik uğurlarımızın sırasına daxil olan növbəti əlamətdar hadisə kimi yad-daslıarda qalacaq.

Azərbaycanın nüfusu

"İslam səkkizliyi"nə üzvlük Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın parlaq nümunəsidir. Prezident İlham Əliyevin qətiyyətli və uğurlu addımlarına əsaslanan çox-qütbü xarici siyasetimizdə islam dünyası ilə əməkdaşlığın dərinləşdirilməsinin xüsusi önəmi var. Azərbaycanın D-8-ə qoşulması ölkəmizin multilateralizm siyasətinə sadıqlıyanın bariz göstəricisidir. İslam coğrafiyasını təmsil edən təs-

birliyi onların karşısına çıxı
müxtəlif səpkili çətinliklə
dəf edilməsi baxımından
duqca vacibdir. Six koopera
ya formatında əməkdaş
edən islam dünyası proble
lərini özü həll edə bilər. E
halda kənar qüvvələrin, xüs
silə islamofob ölkələr qrup
nun islam aləmindəki dax
proseslərə müdaxilə cəhdli
bu böyük coğrafiyada yer
şən hər bir dövlət və x
üçün ağırlı nəticələrə səb
ola bilər və olur. Kollek
Qərbin təhriki və qızışdır
mudaxiləsi ilə yaxın tarix
mizdə izlədiyimiz ağır-ac

qanlı hadiseler yüzminde müselmanın ve müselmanlığın şəxsi faciəsinə çevrilmişdir. Şəhərlər və kəndlər yerlə bir olmuş, milyonlar insan vətənlərindən və tarixi mental bağlılığı malik olduları torpaqlardan məcbur qəçqin düşmülərlər. Son on dən artıq müddətdə Suriyə əhalisinin uzaq Avropa qitənin fərqli ölkələrində pərvənə axtarışı ilə çətin tale yaşamış, bu faciəni gözlerimiz öününcənən təcavüz etmişdir.

sonra üzvlərinin və əhatə etdiyi qıtələrin sayına görə ikinci böyük millətlərarası institut olan bu qurumda xeyli sayıda müsəlman dövləti təmsil olunur. Azərbaycan təşkilat daxilində bu ölkələrlə hökumətlər və parlamentlər səviyyəsində sıx, işgüzar ünsiyyətə malikdir. Bu reallıq regionumuzda təhlükəsizliyin, sabitliyin, rifa-hın və qarşılıqlı faydalı əməkdaşlığın formallaşması, eləcə də iqtisadi-ticarət və bir sıra digər vacib istiqamətlərdə əla-qələrin inkişaf etdirilməsi nöqtəyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.

ildə Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik fonda-nunda dünya bazارında baş verən proseslər, ənənəvi yükdaşma istiqamətlərinin aktuallığını itirməsi reallığında Azərbaycanın mövqeləri durmadan güclənir.

Azərbaycan D-8-ə məhz belə geniş imkanları və proseslərə təsir alətləri ilə üzv olub. Ölkəmizin malik olduğu iqtisadi resursları, logistik infrastruktur, intellektual potensialı ilə "İslam səkkizliyi"nin aparıcı üzvlərindən biri olacağı şübhə doğurmur. Siyasi gündəmdə olan və mütləq ger-

Çoxqütbü əməkdaşlığı əsaslanan ümumiyyət

Azərbaycanın D-8-ə üzvlüyü dövlətimizin xarici siyaset gündəmini tamamlayan növbəti uğurlu addimdır. Rəsmi Bakı islam dünyası ilə həmrəyliyə bərabər "Qlobal Cənub" adını almış inkişaf etməkdə olan dövlətlər qrupu ilə feal münasibətlər qurmaqdə maraqlıdır. Ölkəmiz eyni zamanda Avropa İttifaqının ayrı ayrı üzvləri ilə strateji səviyyəyə qaldırılmış münasibətlərə malikdir. Avropa qitəsinin 10-dan çox ölkəsi mavi yanağına olan tələbatını Azərbaycan qazı hesabına ödəyir. Bərpə olunan enerji potensialının qarşısındaki illərdə xüsusi kəbellə Gürcüstan, Qara dəniz, Ruminiya və Macarıstan məşruṭu ilə Avropaya çatdırılması qitənin iqtisadi həyatındakı təmsilciliyimizi daha da dərinləşdirəcək.

Çoxqütbüyü və müxtəlif istiqamətli iqtisadi və siyasi fəaliyyət yarınız gerçək müstəqilliyə malik dövlətlər tərəfindən həyata keçirilə bilər. Azərbaycanın özünün xarici siyaset fəaliyyətini və gündəmini müəyyən etməsi bizim, həqiqətən də, möhkəm dövlətçiliyə əsaslanan müstəqilliyyət malik olmağımız deməkdir. D-8-ə üzvlük bu yönə imkanlarınımzı daha da genişləndirəcək və Azərbaycanın islam dünyasının həyatında daha fəal rol oynamasını təmin edəcək.

D-8 və Azərbaycan
zəngin potensialı

Azərbaycan müsəlmlərinin dünyasını təmsil edən dövlətlər, sərf islam coğrafiyasının əhatə edən çoxterəfli platformalarla yanaşı, bir sıra digər qurumlar çərçivəsində əməkdaşlıq etməkdədir. Məsələn, bu qəbildən olan beynəlxalq təşkilatlardan Qoşmama Hərəkatını xüsusi və ənənəvi şəkildə qülləməq lazımdır. BMT-də



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA



Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Dekabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvələc komissiya 18 dekabr 2024-cü il tarixli iclasının protokolu təsdiq edilib.

Sonra 2025-ci il yanvarın 29-na toyin olumluş bolədiyyə seçkilərində seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasi komissiya üzvləri torfəndən müzakirə edilərək təsdiq olunub. Mərkəzi Seçki Komissiyası Seçki Məccəlisinə teləblərini əsas götürürək, 6052721 (altı milyon illi iki min yeddi yüz iyirmi bir) seçki bülleteninin komisiyanın tomsilchılığı uyğun 3 üzvünün müşahidəsi altında hazırlanmasının qarar verib.

Iclasa daha sonra qarşidan golən bolədiyyə seçkilərində Respublikası Alternativ (REAL) Partiyası, Ağ Partiyası, Gələcək Azərbaycan Partiyası, Ədalət Partiyası, Voh-



dət Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Demokrat Partiyası, Azad Vətən Partiyası, Müasir Musavat Partiyası və Yeni Zaman Partiyasının solahiyətli nümayəndələrinin qeydə alınması məsolosunu baxılıb. Komissiya üzvlərinə hər bir siyasi partiyinin MSK-ya müvafiq müraciəti barədə ayrı-ayrılıqla məlumat

verilib və sözgedən siyasi partiyalar torofindən təqdim olunan şoxslor solahiyətli nümayəndələri kimi qeydə alınib.

Media subyektləri tomsilçilərinin də istirak etdiyi iclasda, həmçinin bəsi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlər baxılıb.

QƏRAR № 54/265

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 18 dekabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası

Mərkəzi Seçki Komissiyasının qararı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məccəlisinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrindən uyğun olaraq **qarara ahr**:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 18 dekabr tarixli iclasının protokolu təsdiq edilsin.

Sədr Məzahir Pənahov
Katib Arifa Muxtarova
Katib Mikayıl Rəhimov

21.12.2024

QƏRAR № 54/266

2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair Azərbaycan Respublikası

Mərkəzi Seçki Komissiyasının qararı

Azərbaycan Respublikası Seçki Məccəlisinin (bundan sonra - Seçki Məccəli) 99.1-99.4-cü və 235-ci maddələrinin toləbini görə, seçki bülletenlərinin mətni və forması, onların sayı, hazırlanmasına aid teləblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) qararı ilə səsverme gününe on 35 gün qalmış təsdiq edilmiş, qeydə alınmış seçicilərin sayıının 3 fəzindən artıq olmamış şartlı, səsverme gününe on azı 10 gün qalmış Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin müşahidəsi altında müvafiq qaydada hazırlanmalıdır.

2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkiləri ilə əlaqədar məvcud bolədiyyələr tərəfən bəsi və ardiçil olaraq kəsilən xuxarı sol künçü nömrələnmis, namızədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulmuş qaydası haqqında izah, yuxarı sağ künçündə möhür yeri, aşağı sağ künçündə isə loğvetmə xətti yerləşdirilmiş, habelə qeydə alınmış hər bir namızədin olıbıra sırası qaydasında soyadı, adı, atasının adı, toxollüsü, doğum tarixi, yaşayış yeri, osas iş və ya idmət yeri (bu olmadıqda - foaliyyət növü), onları irolı sūren subyektlərin adı, siyasi partiyalar, siyasi partiya blokları torfəndən namızədlər ilə rəli stürlən qeyd olılmış namızədin monsub olduğunu siyasi partiyasının qida adı, öz təsəbbüsü ilə və ya bilavasitə seçicilər torfəndən irolı stürlən qeyd olılmış namızədin öz arzusuna ilə partiya monsubiyəti göstərilmüş seçki bülleteninin mətni və forması təsdiq edilmiş, ölkə üzrə qeyd olılmış seçicilərin ümumi sayından (məcburi kökün stətusunu almış seçicilər istisna edilmək) 3 faizdən artıq olmamaqla, mətbəə üsulu ilə hazırlanmalıdır.

Mərkəzi Seçki Komissiyası Seçki Məccəlisinin 19.4-cü, 19.14-cü, 25.2.11-ci, 28.2-ci, 28.4-cü, 99-cu və 235-ci maddələrindən uyğun olaraq **qarara ahr**:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkiləri ilə əlaqədar məvcud bolədiyyələr tərəfən bəsi və ardiçil olaraq kəsilən xuxarı sol künçü nömrələnmis, namızədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulmuş qaydası haqqında izah, yuxarı sağ künçündə möhür yeri, aşağı sağ künçündə isə loğvetmə xətti yerləşdirilmiş, habelə qeydə alınmış hər bir namızədin olıbıra sırası qaydasında soyadı, adı, atasının adı, toxollüsü, doğum tarixi, yaşayış yeri, osas iş və ya idmət yeri (bu olmadıqda - foaliyyət növü), onları irolı sūren subyektlərin adı, siyasi partiyalar, siyasi partiya blokları torfəndən namızədlər ilə rəli stürlən qeyd olılmış namızədin monsub olduğunu siyasi partiyasının qida adı, öz təsəbbüsü ilə və ya bilavasitə seçicilər torfəndən irolı stürlən qeyd olılmış namızədin öz arzusuna ilə partiya monsubiyəti göstərilmüş seçki bülleteninin mətni və forması təsdiq edilmiş.

2. Ölkə üzrə qeyd olılmış seçicilərin ümumi sayından (məcburi kökün statusunu almış seçicilər istisna edilmək) 3 faiz artıq olmamış şartlı, Mərkəzi Seçki Komissiyasının tomsilchılığı uyğun 3 üzvünün müşahidəsi altında müvafiq poliqrafiya müssəsəsində hazırlanır.

3. Bu Qərarın icrası öz solahiyətləri daxilində Mərkəzi Seçki Komissiyasının Katibliyinə həvalo edilsin.

4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifa Muxtarova
Katib Mikayıl Rəhimov

21.12.2024

QƏRAR № 54/267

2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Respublikası Alternativ (REAL) Partiyası və Yeni Zaman Partiyasının solahiyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası

Mərkəzi Seçki Komissiyasının qararı

2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Respublikası Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin 2024-cü il 14 dekabr tarixli iclasının qararı ilə solahiyətli nümayəndələr və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələr tərəfindən təqdim olunmuş və homin şoxsları qeydə alınması üçün müvafiq şəxslər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bunuluna əlaqədar Azərbaycan Respublikası Seçki Məccəlisində (bundan sonra - Seçki Məccəli) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araştırma aparıb, təqdim edilmiş şoxslor qeydə alınması üçün oşasların olmasına müyyəyon etmişdir.

Mərkəzi Seçki Komissiyası Seçki Məccəlisinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-ci və 52-ci maddələrindən osason **qarara ahr**:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Respublikası Alternativ (REAL) Partiyasının solahiyətli nümayəndələr və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası

Mərkəzi Seçki Komissiyasının qararı

2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qararı

2. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qararı

3. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qararı

4. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qararı

5. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qararı

6. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qararı

7. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qararı

8. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qararı

9. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qararı

10. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qararı

11. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qararı

12. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qararı

13. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qararı

14. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qararı

15. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qararı

16. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qararı

17. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qararı

18. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qararı

19. 2025-ci il yanvarın 29-na təyin edilmiş bolədiyyə seçkilərində Gələcək Azərbaycan Partiyasının solahiyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə solahiyət

**Bazar günü etüdii**

Torpaq! Necə də ülvi, necə də gözəl ad. Bu söz dilmizdə çiçək açan kimi sənki bulaq suyuna çevrilmiş şirul-şirul ürəyimizə axır, qanımıza hopur. Bu sırin, şəkər söz dodaqlarımızdan qopub dönyaya yayıldıqca gözlorımız önlündən sumlanmış torpaq sahələri, yaşlılığı bürünmiş geniş çöllər, dağlar, dərələr gəlib keçir. Ürəyiniz, qəlbiniz könül oksşayan belə gözəl mənzərlərdən rəhatlıq tapır.

Torpaq sumlananda onun qoxusunu hiss etmisiñizmi? Yağışdan sonra onun strini ürəkdoluslu ciyərlərinizə çəkmisiñizmi? Belə xos anları yaşamışınız mı? Torpağı bu qoxusunu, bu strini insan unuda bilmir. Deməli, qoxusundan doymadığımız güllər, çiçəklər də strini torpaqlar alır.

Torpaq əcədlərimizdən biziñ miras qalmış əmanətdidir. Torpaq həm əkin-bincin yerimiz, həm də namus və sərəfimizdir. Torpaq ucadan uca olan Vətənimizdir. O Vətən ki, biz onun qoyunnda dünaya göz açır, yaşıyar, boy attr, gücləriq. Torpaqlı ilk "görüşümüz" körpüldən başlayır. Bəlkədən çıxmış ay parçası kimi ağappaq ayaqlarımız torpağa dəyəndə sevinirik. Sevinə-sevinə da güclənirik. Sevincimiz qıqlıtlara çevirib asta-astə torpaqə səslənlər. Devirir ki, torpaq, sən nə qədər ötəli və şirinsən, nə qədər gözəl və bərəkətlisən. Səsliyindən, nəfəsimizdən, qızılıtlıdan, pıçılıtlıdan və xoş gölər. Bu anlardan onun qalbinən, ürəyindən sevinc yüksəlir.

Torpağı sevmək mümkün deyil. Axi torpaqə həm də ana deyirik. Torpağımızda, anamızı da göz bəbəyimiz kimi qoruyuruq. Onu qoruduqca mətinləsirik, möğrilişirik, mübarizəsirik, qəhrəmanlaşırıq. Damarlarımızda axan qanımız cosub-dəşir. Torpaq uğrunda canımızdan da keçməyə hazırlıq. Türk sairi Cemal Kuntay gözəl deyib: "Torpaq, əgər uğrunda olın varsa Vətəndir". Hissələrimizi coşdurur, qəlbimizi riqətət gətirən bu misra özündə Vətənə, torpaqə mahəbbəti, qəhrəmanlığı, şəhidliyin müqaddəsliyini əks edir. Bu misradə torpaqə sevgi ilə yanışı, onu qorumağa güclü bir çağırış da var.

Kövrək addımlarımızı atlığımız torpaq bizim üçün anamız qədər müqəddəs və əzizdir. Müqəddəs olduğum onu əzizləyə-əzizləyə ürəyimizdən sırtlı ilə axıb gölən, qəlbimizdən süzülən qürurlu səslər, isti nəfəslər "Ana torpaq" deyirik. Bu sözdən böyük ifsi-

**Bir ovuc torpaq...**

xar, yenilməzlik duyuruq. Mehriban-casına, ruhuna toxunmadan, xətrinə dəymədən "Ana" və "Torpaq" sözlərini birləşdiririk. Onu ucalıqlara qaldırıb doğmaşdırırıq, ülviləşdirib müqəddəsdiririk.

"Ana torpaq" kəlməsi biziñ əziz olduğunu qədər də doğmadır. Doğma olduğunu qədər də əzizdir. Bu əzizlik, bu doğmalıq ruhumuzdan qidalanır, ürəyimizdən şüzlüb gölər. Biziñ ana olan torpaq iləq qoyunnda üzrə açıqlığı ilə hamimizə yer ayırır, əlimizdən tutub bəyürür. Bar-bərəkətinə, naz-nemətinə kimsədən əsirgəmir. Elə buna görə ikişini də ürəkdən sevirik, ikisinə də qəlbəm, ruhan bağlanırıq. Bu bağ möhkəmdir, bu bağ polad kimi əyləməz, dağlar kimi vişartı, bulaq suyu kimi tərtəmizdir. Buna görə də iftixarla "Ana torpaq" deyirik.

Heç ana ilə torpağın danışdıgını eşitmisinizmi? Bu barədə haradusa, nəzər oxumusunuzu? Dünaya möşhur Çingiz Aytmətovun "Ana tarla" povesini oxuya heyvətlənməyə bilmirsən. Ana torpaqla danişır, onuna dardlaşdırıb qəbətləşir. Ana torpaqın dilini başa düşür, torpaq da annan. Bələcə birləşir, anlaya-anlaya dərdləşirler. Deməli, ikisi də bir kökündən qopub, bir boydan boylämb. Əzəmətli bir ağacın ayrılmaz budağı, qartalın qoşa qanadı-

durlar. Buna görə də onları qoşalaşdırıb. "Ana torpaq" deyib xizilşayırıq.

Bəbəklərimiz torpaqlarını həmişə göz bəbəkləri kimi qoruyublar. Qoruyublar ki, Vətənləri olsun. Qoruya-qoruya da torpağı seviblər. Seva-sevə də əkib-beçərlər. Ulu Dədə Qorqud deyirdi ki, torpaq əkib-beçərə bilmirsənə, qorumağa dəyməz, qoruya bilmirsənə, əkib-beçərməyə dəyməz. Torpaq zaman-zaman yadəllişlərdən qorunub. Cəsər oğullar həmişə torpaq uğrunda vurusub, çarpişıblar. Biliblər ki, torpaq qan ilə suvarıldan Vətən olur.

Müdriliklərimiz özlərindən sonra nəsillər vəsiyyət edərək "Ana dilini", vəcdanızı və Vətəniniz qoruyun" deyisərlər. Hər birimiz üçün müqəddəs olan vətəniniz qorumaq on şərflə borcumuzdur. Şərflə borcunu elə şərflə də yerinə yetirəndən qorunmaza zabit və əsgərləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ana Torpağımız, Vətəniniz uğrunda döyüşlərə getdi. Cəsarətlə, qəhrəmanlıqla vuruşaraq yurdumuzu erməni işğalından azad etdi. Bu gün Vətəniniz göz bəbəyimiz kimi qorunur. Ana torpağımız rahat nəfəs alır. Qoy Vətəniniz həmişə var olsun, Ulu Tanrı hamimizə yar olsun!

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Monim sudım var

Elm adamıymam. 1992-ci ildə bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü kimi mənə Ləhəş bağ massivində torpaq sahəsi ayırlıb. 12 sot torpaq sahəsinə orderim var. İndi torpaqda dair çıxarış alımaq istiyirəm, amma Dəsimaz Əmlakın Dövlət Kəndstüdii və Revestri (DƏDKR) imtiyazını, ərazinin hasarı yoxdur. İkinci dəfə "ASAN xidmət"ə müraciət etdim. Əraziyə baxış keçirildi. Dedişlər ki, yanından yol keçir, hasar yoxdur, koordinatları göstərər bilmərik. Yenə imtiyaz cavabı aldım. Məsələ ilə bağlı məhkəməyə müraciət edə bilərem?

A.ƏDLİYEV,
Bakı şəhəri

Dəsimməz omlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslı və qaydalar "Dəsimməz omlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq tənzimlərinə. Həmin olsalar 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti organlarının nəzdindən olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndəşlərlərə aylımlıq bağ sahələrinə dair verilən icarə mütəqvilər, soronçular və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarılsın. Qeyd olunan sonordən başqa, siz "Dəsimməz omlakın dövlət reyestri haqqında" qanunun 10.2-ci maddesinə əsasən, torpaq sahəsinin plan və ölçüsü; torpaq sahəsinə bina, qurğu, tikililərinə və digər daşınmaz omlak (onların tərkib hissələri) yerləşəsində, onların texniki pasportu, plan-cizisi və dövlət rüsumunun ödənilməsi barədə sonədi hüquqlarının qeydiyyatı ilə bağlı DƏDKR-ə ünvanlanmaq ərizəyə əlavə etməlisiniz.

Əgər torpaq sahəsinin plan və ölçüsü yoxdursa, onun alınması üçün "Dəsimməz omlakın dövlət reyestri haqqında" qanunun 6.1.5-ci maddesinə əsasən, mərzəkəmə işlərinin görülməsi ilə bağlı DƏDKR-ə müracit etməlisiniz.

Göründüyü kimi, vətəndəşən yuxarıda qeyd olunan sonordərlən başqa digər - hasar çökülməsi və s. kimi işlərin görülməsinə dair sonordər tələb oluna bilər.

Sullanırlı cavablandırıldı:

Fərhad NƏCƏFOV,
Azərbaycan Respublikası Vəkkillər Kollegiyasının üzvü

Əlaqə telefonları:

Qəbul ofisi	- 539-68-71,	Beynəlxalq hayat, idman və
Baş redaktor müavinləri	- 538-86-86,	informasiya şöbəsi - 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İlmanitar səyət şöbəsi - 538-56-60, 434-55-58
Mosul katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Mosul katib müavinləri	- 539-44-91,	Kompiuter mərkəzi - 538-20-87,
Parlement və səyət şöbəsi	- 539-84-41, 539-21-00,	Mühəsibusatlıq - 539-59-33
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə
contact@azerbaijan-news.az
az.reklam@mail.ru



www.azerbaijan-news.az

Qeydiyyat № 1

"Azərbaycan" qəzetiñin kompüter mərkəzində yığılıb sohifolomış, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndəriñən materialları Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Tiraj 4233
Sifariş 2903
Qiyməti 60 qəpik

**OXUCULARIN VƏ MƏTBUATYAYIMI
TƏŞKİLATLARININ NƏZƏRİNƏ!****"AZƏRBAYCAN" qəzetiñə**

2025-ci il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.

Eyni zamanda aşağıda göstərilən mətbuatyayıñı

qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoç" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərmətbuatyayıñı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

Hörmətli oxular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzəlşəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.



Fotolar İlham BABAYEVİNDİR